

TƏSVİRİ

Bu [Kiçik Maye Qazlı Çay Bərkitmə Maşınının](#) diametri 50 sm , daxili düz hissəsinin uzunluğu isə 600 mm -dir. 220V gərginlik istifadə edərək, hər partiyada 2-4 kq təzə yarpaq emal edə bilir.

Tambur tipli fiksasiya qaz və ya maye qazla qızdırıla bilər. Yüksək yanma səmərəliliyinə, ətraf mühitin qorunmasına və sanitariyaya, yaxşı fiksasiya effektinə malikdir. Çay yaxşı rəngli, tam ləzzətli, tam olacaq, fiksasiyadan sonra qida maddələri itirməyəcək. Çay fiksasiyası və digər qoz -fındıq qovurma üçün ideal avadanlıqdır !!!

Çay fiksasiya maşını əsasən müxtəlif növ çayların fiksasiya təsiri üçün istifadə olunur, xüsusilə pravoslav yaşıl çay, oolong çayı və sarı çayın fiksasiyası üçün əlverişlidir. Zəncəfil çayı, bitki çayı, lotus yarpağı çayı, İvan çayı və s.

Qazlı çay fiksasiya maşınız, yüksək temperaturlu tamburun deformasiyasını qarşısını almaq üçün 2,5 mm qalınlığında polad boşqabdan istifadə edir. Və istilik saxlaya bilər, daha az istilik itkisi və kiçik temperatur dəyişikliyi! Digər fabriklərdə oxşar maşınların polad lövhələri cəmi 1,5 mm, polad lövhələrimiz isə 2,5 mm -dir. Maşınlarımız yanacağa 30% qənaət edə bilər! Bu kiçik cihaz, eyni zamanda turistlərin gəlirlərini artırma bilən və eyni zamanda turistlərin özləri üçün çay emalının əyləncəsini yaşamasına imkan verən, orta istehsalı çay istehsal edən turizm bölgələrində və ya kurortlarda istifadə üçün uygundur.

PATLAYAN GÖRÜNÜŞ



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	İdarə paneli	..	İstilik Emici
..	Termometr	..	Tutmaq
..	Xarici Barel	..	Sürət qutusu
..	Daxili Barel	..	Balans cıvatası
..	Dəstək təkəri	..	Azaldıcı silindr
..	Atəş açarı	..	Yanma zonası
..	Alt Təker	..	Dəstək Çərçivəsi

AVANTAJI

1. Maşın kiçik və çevikdir, kiçik və orta ölçülü çay emalı zavodları (gözəl çay emalı və

istehsalı) üçün uyğundur, fırlanan baraban silindrindən istifadə edərək, çay yarpaqları daha bərabər yandırılır, çay yarpaqları ölü ucsuz, təmiz əl işi Eşsiz bərabərlik və nəfəs alma qabiliyyəti, gözəl çay istehsalı və emalı üçün ideal bir maşındır. Əl ilə işləyən odun üçün alternativ bir avadanlıqdır;

2. Əla istilik izolyasiyası, istiliyin qorunması və enerjiyə qənaət;
3. Kalsium silikat lövhəsindən istifadə edərək, istilik qoruyucu təsirini artırmaq və qida gigiyenası tələblərinə cavab vermək;
4. Tamburun ön lövhəsinin izolyasiyasının artması;
5. Ağıllı temperatur nəzarət sistemi, istifadəsi asan və dəqiq nəzarət;
6. Əl və özünə inteqrasiya nəzarəti, ikiqat zəmanət;
7. Daha çox enerji qənaəti üçün daha çox nəzarət edilən su buxarı emissiya sistemi.

TƏTBİQ

[Yaşıl çay fiksasiya maşını](#) yaşıl / oolong / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Yaşıl çay	4-8 Dəqiqə
Oolong Çayı	4-8 Dəqiqə
Bitki mənşəli çay	4-8 Dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ



力. 105820033767

Tea Fixation Machine

DL-6CST-50

Voltage : 220V 50HZ
Power : 0.75 KW
Drum Diameter : 500 mm
Drum Length : 650 mm
For Green/Oolong/Yellow Tea



Gas Heating
Capacity 25 kg/h
2.5mm Steel Board

L:115cm W:82cm H:130cm

Website: delijx.com Email: Chois@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

[Maye Qaz Çay Sabitləmə Maşını](#) spesifikasiyalar siyahısı:

Model	DL-6CST-50	
Ölçülər	780 x 1400 x 1530 mm	
Gərginlik	220/50 V / Hz	
Tamburun daxili diametri	500 mm	
Tamburun daxili uzunluğu	600 mm	
Sürücü motor	Güc	0.75 kVt
	Sürət	1390 rpm
	Gərginlik	220 V

Egzoz fanatı	Güc	85 W
	Sürət	2200 rpm
	Gərginlik	220 V
Baraban sürəti		5-37 dəq
İstilik növü		Qaz istiliyi
Partiya başına tutum		2-4 kq
Saatda tutum		25 kq / saat

Bütün [Yaşıl Çay Sabitləmə Maşınının](#) spesifikasiyası .

Model	6CST-50	6CST-70	6CST-90	6CST-100
Baraban Çapı	50 sm	70 sm	90 sm	100 sm
Baraban Uzunluğu	60 sm	100 sm	124 sm	125 sm
Tutum	25 kq / saat	50 kq / saat	100 kq / saat	150 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

Ətraflı məlumat




İntegrasiya edilmiş mikrokompyuter idarəetmə sistemi, fiksasiya vaxtı ağıllı şəkildə idarə oluna


bilər



Üst soyutma açarı dizaynı, çay qovurma emalından sonra soyutma valfini açın, istilik yayılmasını sürətləndirə bilər



Arxa tərəfə əl ilə açıla və söndürülə bilən bir işlənmiş fan əlavə olunur ki, bu da maşının içindəki isti və rütubətli havanı tez havaya sovuraraq çayın tıxanmasını və dadına təsir etməz.



Alt hissədə elektrik kəsildikdə əllə alovlanı bilən üç klapan var, buna görə çay yarpaqları boşə getmir



Daimi yanan alovun yanma başının dizaynını qoruyun, alovlanma müvəffəqiyyətli olduqdan sonra daimi yanan alovu qoruyun, daimi yanan alovdan yenidən alovlandırın, alovlanma iynəsinin və alovlanma bobininin təzyiqini azaldın və xidmət müddətini artırın.

FOTOLAR

 **Assistant**
Deli Tea Machine



DELIX.COM







ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓